

Aygün Xəlilova

ADU

MƏTNİN TƏRCÜMƏSİNDE SƏTİRALTI VƏ SƏTİRÜSTÜ MƏNANIN
VERİLMƏSİ YOLLARI
(I MƏQALƏ)

Açar sözlər: *implikasiya, eksplikasiya, tərcümə prosesi, mənbə dil, orijinal və tərcümə mətnləri, məzmun.*

Key words: *implication, explication, process of translation, source language, source text and target text, content.*

Ключевые слова: *импликация, экспликация, процесс перевода, исходный язык, текст оригинала и перевода, содержание.*

Bədii tərcümə prosesində implikasiya və eksplikasiya məsələsi tərcüməşü-naslıqda son dövrlərdə geniş tədqiq olunur. Implikasiya və eksplikasiya bütün növlərdən olan mətnlərdə meydana çıxır. Orijinal və tərcümə mətnlərinin müqayisəli tədqiqi bu mətin forma və ya məzmun quruluşunun bütün tərəflərini özündə birləşdirir. Mətinin məzmunu kommunikantların onu necə başa düşməsi ilə əlaqə-ləndirilərkən mürəkkəb informativ kompleks kimi qəbul edilir [8, 7].

Bədii əsərin mənimsənməsi prosesi iki planda inkişaf edir. Birinci xətdə mü-ellifin əsərdə verdiyi konseptual informasiya komponentlərinin toplanaraq ümumi məzmunda cəmlənməsi əsərin bədii estetik dəyərini formalasdırır. İkinci plan bi-rinci xətt üzrə verilən məzmunu oxucunun başqa istiqamətdə inkişaf etdirməsidir. Bütün bu cəhətlər bilavasitə ədəbiyyatşunaslıqla bağlı məsələlər dairəsinə daxildir [2, 47]. Lakin bədii əsər oxucuya dil vasitəsilə çatdırılır və məzmun dil və mətn vahidlərinin qarşılıqlı əlaqəsinin nəzərə alınması nəticəsində aydınlaşır. Bu baxımdan mətnaltı informasiyanın bədii tərcümədə verilməsi məsələsinin tədqiqi aktualdır. Digər tərəfdən, məsələnin linqvistik tərəfini öyrənən tədqiqatçıya bədii əsərdəki mətnaltı informasiya haqqında heç bir məlumat verilmir. Məsələn, tutaq ki, "Kitabi-Dədə Qorqud" eposunda hansı mətnaltı informasiyaların olması bizi aydın deyildir. Deməli, tədqiqat prosesində əvvəlcə orijinalı oxuyub mətnaltı informasiyanı müəyyən etmək, sonra isə onun tərcümədə adekvat şəkildə verilməsinə təmin etmək lazımdır. Mətnaltı informasiyanın təyini subyektiv səciyyə daşıyır. Bir tədqiqatçının müəyyənləşdiridiyi mətnaltı informasiyanı başqa bir tədqiqatçı qəbul etməyə bilər. Mətnaltı informasiyanın təyini üçün koheziyaya malik iki ab-zasın, yaxud mətn vahidinin arasında məzmun əlaqəsini tapmaq və bu məzmunun konseptual informasiya əsasında formalasdığını göstərmək lazımdır [2, 48].

Implikasiya və eksplikasiyaya son dövrlərdə bədii tərcümə prosesində məhz bu baxımdan diqqət göstərilir. Q.V.Černov implikasiya anlayışının linqvistikada mətiqdə olduğundan fərqli mahiyyət daşıdığını qeyd edir. Onun fikrinə görə, dil-çilikdə implikasiya nəticə çıxarmaq əməliyyatının özü deyil, nəticəsidir. Nəticənin antecedent, yaxud konsekvent eksplisit terminlə ifadəsində asılı olaraq ya implikasiya, ya da presuppozisiya meydana çıxır [10, 52].

Yuxarıda qeyd olunduğu kimi, implikasiya və eksplikasiya bütün növ mətnlərdə olur. Mətn vahidlərə parçalandığı kimi, implikativlik və eksplikativlik də

tərkib hissələrinə ayrılr, bütöv mətnəki implikasiya bir şəkildə, mətn vahidində isə başqa şəkildə olur. Hər bir bədii əsərin məzmunu müəllifə ən az ümumi şəkil-də qabaqcadan məlumdur. Oxucu üçün isə həmin məzmun tədricən formalasılır. Mətn oxunduqca müxtəlif informasiyalar qəbul edilir, implikativ və eksplikativ şəkildə əlavə məlumatlar alınır. Oxucu daha çox eksplikasiyaya və faktual informasiyaya köklənir.

Bədii əsərin tərcüməsi müəlliflə oxucu arasında üçüncü şəxs rolunu oynayır. Tərcüməçi əvvəlcə oxucu funksiyasını yerinə yetirir. O, əsəri tərcümə etməzdən əvvəl onu tam dərk etməlidir. Bu isə tərcüməçinin eksplikativ fəaliyyətinə zəmin yaradır [10, 47].

"Kitabi-Dədə Qorqud"da bir çox sətiraltı və sətirüstü mənalardan istifadə olunmuşdur. Məlum olduğu kimi, Texas Universitetinin nəşr etdiyi "Dədə Qorqud" dastanlarını ingilis dilinə görkəmli türk alimi professor Faruk Sumer, Ankaranın ingilis ədəbiyyatı müəllimi Əhməd Uysal və Texas Universitetinin ingilis dilli müəllimi V.Uolker tərcümə etmişlər. Eposun ingilis dilinə 1974-cü ildə London-da C.Luis də tərcümə etmişdir.

Eposun "Dirsa xan oğlu Buğac xan boyu"nda çoxlu sətiraltı və sətirüstü mənalara rast gəlmək olar. Məsələn, *aşıq-aşıq* oyunu C.Luisin tərcüməsində *knuckle bones* kimi verilmişdir [7, 30]. Lakin tərcümədə oyun barəsində heç bir izahat verilməmişdir. Faruk Sumer də bu sözü *knuckle bones* kimi tərcümə etmişdir. Hər iki tərcüməçi bu oyun barəsində öz oxucusuna hər hansı məlumat verməmişdir [7, 7].

Dastandakı *Atasından oğlana bəylilik istəsin, taxt alıb versin* cümləsinin sətiraltı mənası ondan ibarətdir ki, o zamanlar ad almayan, ığdırılı göstərməyən oğula atası taxt alıb, bəylilik verməzdi. Həmin cümləni C.Luis *Dirse Khan make this boy a prince, give him a throne, well does he merit it* [7, 31], Faruk Sumer isə *Take him to his father and request a principality and a throne for him* kimi tərcümə etmişdir [7, 8].

Eposun "Dirsa xan oğlu Buğac xan boyu"nda bir cümləyə nəzər salaq: *Axan duru sulardan, çılpaq yatan Ala dağdan söz-sov adlayıb keçər, xanlar xanı Bayandırə xəbər çatar*. Faruk Sumer bu cümləni belə tərcümə etmişdir: "The news of these evil deeds of your son will reach the ears of Bayandır Khan- through the clear waters of streams and over Ala Mountain lying back there" [5, 9]. C.Luis isə həmin cümlənin tərcüməsi ilə yanaşı, sətiraltı mənasını da təqdim etmişdir: "The news will cross the limpid flowing rivers, the tidings will climb the many-coloured Mountain that lies askew the news will reach the great Khan Bayandır" [5, 32]. O, cümlədə işlənən dağ ilə oxucunu tanış etmək məqsədilə sətiraltı mənəni bir qədər açmağa, oradakı fikri bir qədər də geniş çatdırmağa çalışmışdır.

Boydada istifadə olunmuş *Qorqud sinirli* ifadasının sətiraltı mənası "çox qəzəbli" deməkdir. C.Luis onu "with wolf-sinew" [5, 33], Faruk Sumer isə "with the tendon of a wolf" kimi tərcümə etməyə üstünlük vermişdir [7, 10].

Eposun "Salur Qazanın evinin yağmalandığı boy"unda da bir çox sətiraltı mənələr vardır. Məsələn, *Yata-yata yanınız ağrıdı* cümləsindəki sətiraltı məna Qazan xan və onun ətrafindakı insanların boş-bekar oturmaqdan yorulduğunu bildirir. C.Luis onu "Our sides are sore with too much reclining" [5, 42], Faruk Sumer isə "Our sides are sore from lying still for so long a time" [7, 1] kimi tərcü-

Aygün Xəlilova. MƏTNİN TƏRCÜMƏSİNDE SƏTİRALTI VƏ SƏTİRÜSTÜ MƏNANIN ...

mə etmişdir. *Qaza bənzər qız-gəlin* birləşməsindəki *qaza bənzər* ifadəsinin sətiraltı mənası "ağappaq" deməkdir. Bu ifadəni Faruk Sumer "snow-white girls and brides" kimi [7, 2], C.Luis isə "swan like daughters and daughters-in-law" kimi tərcümə etmişdir [5, 43]. *Qara qayğılı əhvalat* ifadəsi isə eposda "pis yuxu" mənasında işlənmişdir. Faruk Sumer bu sözü "fear-ful dream" kimi, C.Luis isə "nightmare" kimi tərcümə etməyə üstünlük vermişdir.

Boydada işlənmiş daha bir neçə ifadəyə diqqət edək: *Həsən ilə Hüseynin həsrəti su! Ayişa ilə Fatimənin baxışı su!* Faruk Sumerin tərcüməsündə bu ifadələr belə təqdim edilmişdir: "Oh, water once sought by Hasan and Husein! Oh, water so cherished by Ayshe and Fatma!" [7, 4].

Qurd üzü uğurludur cümləsində də sətiraltı məna vardır. Bu cümləni C.Luis "Blessed in the face of the wolf" kimi tərcümə etmiş [5, 47], Faruk Sumer isə "The wolf has a blessed face" kimi tərcümə edərək onun sətiraltı mənasını göstərmişdir [7, 7].

Boydada işlənmiş *Sənə "Ağac, ağac"* deyirəmə, çəkinmə ağac cümləsinin tərcüməsini Faruk Sumer "Be not offended, tree, by my calling you "tree"" [7, 11] kimi vermiş və oxucuya onun izahını da təqdim etmişdir. C.Luis isə bu cümləni "Tree, if I call you "wood", be not offended tree!" [5, 52] kimi tərcümə etmiş və cümlənin sətiraltı mənasını şərh etmişdir: "Uruzun ağaca qarşı kobud sözlər işləməsinə baxmayaraq, səhbət türk əfsanələrində danışılan və hələ də yaşayan ağaca hörmətdən, ehtiramdan gedir. Hətta səkkizinci fəsildə də Basat Təpəgözə onun atasının qüdrətli ağac olduğundan danışır. Bu boyda ağaca böyük hörmət əlaməti olaraq belə bir cümlə də işlədilmişdir: *Əlinin Duldülünün yəhəri ağac*. Bu cümləni Faruk Sumer "The saddle of Ali, leader of gallant, was made of your wood" [7, 11] kimi tərcümə etmiş, C.Luis isə onun tərcüməsini "Wooden the saddle of Duldul, the mule of Ali, king of men" [5, 52] kimi verməklə yanaşı, Duldul adının tarixçəsini təqdim etmişdir: "Duldül Misir hökmədarının Peyğəmbərə, onun da Əlini yə verdiyi boz qatır olmuşdur".

Eposun "Baybörənin oğlu Bamsı Beyrək boyu"nda işlənmiş *Başına qaxınc, üzüma rişxənd olacaq* cümləsini C.Luis "They will pour scorn on my head and shame on my face" [5, 64], Faruk Sumer "They will talk my head off and say awful things to my face" kimi, "Dostlar, sizi Allaha tapşırdım" cümləsini isə C.Luis "Friends, I bid you goodbye" [5, 65], Faruk Sumer "Friends, I entrust you to Allah" kimi tərcümə etmişdir.

Boydada işlənmiş *Baş endirib təzim etdi* cümləsinə nəzər salaq. Baş endirib təzim etmək müsləmənlarda qarşılardakı insana hörmət əlaməti hesab olunur. C.Luis bu cümləni belə tərcümə etmişdir: "Gave fair greeting" [5, 65]. Faruk Sumerin etdiyi tərcümə isə ondan bir qədər fərqləmir: "Saluted them with elaborate expressions of greetings". C.Luis oxucuya cümlənin sətiraltı mənasını da izah etmişdir: "Fair greetings" müsəlman salamıdır və mənası "əmin-amənlik olsun" deməkdir.

Dastanda diqqəti daha bir ifadə cəlb edir: "Oğlanmışan, qızmışan?" Onun sətiraltı mənasında gözlənən xəbərin xoş və ya bəd olduğunu öyrənə bilmək gizlənir. Faruk Sumer bu ifadəni "Are you a male or a female?" kimi, C.Luis isə hərfən tərcümə etmişdir: "Are you a boy or a girl?" [5, 67].

Qeyd olunmuş misallar və onlara verilmiş şəhərlər belə bir qənaəət gəlməyə əsas verir ki, tərcümənin dəqiq və keyfiyyətli olması üçün tərcüməci mətnin sətiraltı və sətirüstü mənalarını dəqiq müəyyənləşdirməli və onun ya mətnə, yaxud əlavə şəhərlərdə tam şəkildə çatdırılmasına nail olmalıdır.

Araşdırmanı akad.K.Abdullanın sözləri ilə yekunlaşdırmaq olar: “...dastan ilə bağlı hər hansı nəticə həmişə ilkin nəticə olacaq” [1, 4].

İstifadə olunmuş ədəbiyyat

1. Abdulla Kamal. Mifdən yazıya və yaxud “Gizli Dədə Qorqud – 3”. Bakı: Mütərcim, 2009.
2. Allahverdiyeva E. Bədii tərcümə və mətn dilçiliyi məsələləri. Bakı, 2003.
3. İbrahimova V. Azərbaycan folklorunun ingilisdilli qaynaqlarda tədqiqi və tərcümə məsələləri. Bakı: Şəms, 2010.
4. Kitabi-Dədə Qorqud. Bakı, 1962.
5. Lewis Geoffrey L. The Book of Dede Korkut. London, 1974.
6. Orxan Şaiq Gökyay. Dədəm Qorqudun kitabı. Ankara, 1973.
7. Sumer Faruk, Uysal Ahmet E, Warren S. Walker. The Book of Dede Korkut. London, 1972.
8. Комиссаров В.Н. Смысловая стратификация текста как переводческая проблема // Текст и перевод. М: Наука, 1988, с.6–17.
9. Кухаренко В.А. Экспликация содержания текста в процессе перевода // Текст и перевод. М: Наука, 1988, с.40–51.
10. Чернов Г.В. Контекстно-свободная и контекстно-связанная импликативность и проблема переводимости // Текст и перевод. М: Наука, 1988, с.51–63.

Summary

Aygun Khalilova

The Ways of Conveyance of Implications and Explications in Translation of Text

The article deals with the ways of conveyance of implicit and explicit meanings in text translation, which is very important in the process of translation. A translator uses these notions to describe how the same phrases might look differently in different contexts because of the differentiation of source and target cultures. The article concludes that before starting to translate the translator has to define the meanings of implication and explication, as a good translation greatly depends on their correct understanding.

Резюме

Айгүн Халилова

Способы передачи импликаций и экспликаций при переводе текста

Статья рассматривает способы передачи имплицитных и эксплицитных значений, которые чрезвычайно важны в процессе перевода. Переводчик прибегает к этим понятиям, чтобы продемонстрировать как одинаковые фразы могут пониматься по-разному в разных контекстах вследствие различий в культурах исходного языка и языка, на который текст переводится. В ней делается вывод, что прежде чем переводить текст переводчик должен устанавливать все эти значения, так как качественный перевод зависит также от правильного понимания их.

Rəyçilər: fil.f.d., dos.T.Əmirova, fil.f.d., dos. F.Ismayılova.